



Action funded by  
the European Union

**EU4Environment**

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

KOMMUNAL  
KREDIT  
PUBLIC CONSULTING

## ŞƏRQ TƏRƏFDAŞLIĞI ÖLKƏLƏRİNDƏ DÖVLƏTİN YAŞIL İNVESTİSİYALAR ÜZRƏ MALİYYƏLƏŞDİRMƏ POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ

**Layihənin başlanmasına həsr olunmuş tədbir**  
**"Azərbaycanda yaşıl dövlət investisiyası proqramının hazırlanması və təlimlərin  
keçirilməsi"**

### GÜNDƏLİYİN İLKİN VERSİYASI

17 iyun 2021-ci il, Bakı vaxtı ilə 11:00-12:30

"Zoom" platforması

Tədbirdə iştirak etmək üçün burada qeydiyyatdan keçin ([link](#))

Action implemented by:



**THE WORLD BANK**  
IBRD • IDA | WORLD BANK GROUP

## Ümumi məlumat

Avropa İttifaqının maliyyələşdirdiyi "EU4Environment" proqramı Şərqi Tərəfdaşlığı regionundakı ölkələrə, eləcə də Azərbaycana ekoloji təmiz və dayanıqlı inkişaf yoluna qədəm qoymağa imkan verən milli idarəçilik və nəzarət mexanizmlərini təkmilləşdirməyə kömək edir. Dövlət xərcləri ətraf mühit və iqlimlə bağlı məqsədlərə nail olmaq üçün bərabər şəraitin yaradılmasına yönəlmiş tədbirlərdə mühüm rol oynayır.

"EU4Environment" proqramının 3.3-cü fəaliyyət sahəsində və onun Azərbaycan üzrə iş planında dövlətin ətraf mühitlə bağlı xərclərinin daha yaxşı idarə edilməsində hökumət orqanlarına kömək etmək üçün texniki dəstəyin göstərilməsi və potensialın gücləndirilməsi nəzərdə tutulur.

"Azərbaycanda yaşıl dövlət investisiyası proqramının hazırlanması və təlimlərin keçirilməsi" adlı layihənin əsas məqsədi Azərbaycandakı dövlət rəsmiləri və ekspertlərini dövlət büdcəsindən lazımi resursların əldə olunması məqsədilə ətraf mühitin qorunması üzrə ictimai xərclərin müəyyənləşdirilməsi ilə bağlı nou-hau və praktiki bacarıqlarla təmin etmək və layihənin icrası üçün beynəlxalq birgə maliyyələşdirməyə imkan yaratmaqdan ibarətdir. Bu proqram beynəlxalq qabaqcıl təcrübəyə uyğun hazırlanacaq və milli orta müddətli xərclər çərçivəsində karbon emissiyalarının azaldılmasını nəzərdə tutan digər dövlət investisiya proqramlarının hazırlanması üçün model rolunu oynayacaq.

## Tədbirin məqsədləri, gözlənilən nəticələr

- Tədbir "Azərbaycanda yaşıl dövlət investisiyası proqramının hazırlanması və təlimlərin keçirilməsi" adlı layihənin icrasına start vermək məqsədi daşıyır.
- Tədbirdən aşağıdakı nəticələr gözlənilir:
  - layihənin əsas elementləri (proqramın əhatə dairəsi, icra mexanizmləri) üzrə razılaşma və
  - layihənin diqqət mərkəzində olan Azərbaycanda su təchizatı sektoru barədə məlumatlılığın artırılması.

## İştirakçılar

Tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri və onların dəvət etdikləri ekspertlər, eləcə də digər nazirliklərin, bələdiyyə hakimiyyəti orqanlarının, donor təşkilatların, beynəlxalq maliyyə institutlarının, sektorda yer alan QHT-lərin, "EU4Environment" proqramının və Aİ-nin Azərbaycandakı digər proqramlarının nümayəndələri bir araya gələcəklər.

Tədbirdə koordinasiyanı İƏİT və "Kommunalkredit Public Consulting"-in ekspertləri həyata keçirəcək.

## Praktiki məlumat

Tədbir zamanı ingilis-Azərbaycan dil cütliyündə sinxron tərcümə təmin ediləcək.

## "EU4Environment" layihəsi haqqında

"Avropa İttifaqı ətraf mühitə naminə" (EU4Environment) proqramının məqsədi ətraf mühitlə bağlı fəaliyyətləri dəstəkləməklə, ekoloji vəziyyəti yaxşılaşdırmaqla və ekoloji risklərin və təsirlərin daha səmərəli idarəsi mexanizmlərini müəyyənləşdirməklə altı tərəfdaş ölkəyə, yəni Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynaya öz təbii kapitallarını qoruyub saxlamağa və əhəlinin ekoloji rifahını artırmağa kömək etməkdir. Avropa İttifaqının

maliyyələşdirdiyi bu proqram beş tərəfdaş təşkilat- İƏİT, BMT-nin Avropa İqtisadi Komissiyası, BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin Sənaye İnkişafı Təşkilatı və Dünya Bankı tərəfindən icra olunur. Proqramın büdcəsi təxminən 20 milyon avro təşkil edir. Proqramın icra dövrü 2019-2022-ci illəri əhatə edir.

Əlavə məlumat üçün: [EU4Environment@oecd.org](mailto:EU4Environment@oecd.org)

Layihənin veb saytı: <https://www.eu4environment.org>

## GÜNDƏLİYİN İLKİN VERSİYASI

Vaxt	Predmet
<b>1-ci sessiya</b>	<b>Salamlama nitqləri</b>
11:00 – 11:15 (15 dəq)	<ul style="list-style-type: none"> <li>Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsinin salamlama nitqi <b>Dəqiqləşdiriləcəkdir</b></li> </ul>
	<ul style="list-style-type: none"> <li>Tədbirin məqsədləri və layihənin təqdimatı <i>iƏİT, Devid Simek</i></li> </ul>
<b>2-ci sessiya</b>	<b>Yaşıl dövlət investisiyası proqramlarının tərtibatının və smetasının ümumi təhlili</b>
11:15 – 11:25 (10 dəq)	<ul style="list-style-type: none"> <li>Yaşıl dövlət investisiyası proqramı nədir? Proqramın smetasının hazırlanması və proqramın məqsədləri ilə nəticələrinin əlaqələndirilməsi <i>KPC-dən Devid Toft</i></li> </ul>
11:25 – 11:35 (10 dəq)	<ul style="list-style-type: none"> <li>İqlim dəyişikliyinə mənfi təsir etdiyi ərazilərdə su təchizatı ilə bağlı əsas ekoloji problemlər <b>Dəqiqləşdiriləcəkdir</b></li> </ul>
<b>3-cü sessiya</b>	<b>Azərbaycanda yaşıl investisiya proqramının məqsədi və əhatə dairəsi</b>
11:35 – 11:45 (10 dəq)	<ul style="list-style-type: none"> <li>İqlim dəyişikliyinə mənfi təsir göstərdiyi ərazilərdə su təchizatı ilə bağlı problemlərin həllini hədəf alan mümkün layihələrə investisiya proqramı çərçivəsində dəstəyin göstərilməsi <i>KPC, Rafal Stanek</i></li> </ul>
11:45 – 12:00 (15 dəq)	<ul style="list-style-type: none"> <li>Gələcək proqram çərçivəsində dəstəklənə biləcək layihələrin növlərinin, o cümlədən onların coğrafi məqsədlərinin prioritetləşdirilməsi barədə müzakirə <i>Koordinator: KPC-dən Kristian Oberleytner</i></li> </ul>
12:00-12:10 (10 dəq)	<ul style="list-style-type: none"> <li>Tədqiqatın əhatə dairəsi və məlumatlara dair tələblər <i>KPC-dən Rafal Stanek</i></li> </ul>
<b>4-cü sessiya</b>	<b>Layihənin həyata keçirilməsi ilə bağlı növbəti mərhələlər və yekun qeydlər</b>
12:10 – 12:25 (15 dəq)	<ul style="list-style-type: none"> <li>Əsas nəticələrin və sonrakı addımların qısa xülasəsi <i>iƏİT-dən Devid Simek</i></li> </ul>
	<ul style="list-style-type: none"> <li>Yekun qeydlər <b>Dəqiqləşdiriləcəkdir</b></li> </ul>